

ISSN 0134-3289

AZƏRBAYCAN MƏKTƏBİ

№ 3 2001

F.Köçərli publisistikasında xalq maarifi məsələləri

Veydəddin Piraliyev

Azərbaycan Dövlət Pedaqoji Universitetinin dissertanti, jurnalist

F.Köçərli XIX əsrin sonu, XX əsrin əvvəlində Cənubi Qafqazda yeganə nümunəvi təhsil ocağı sayılan Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasını bitirmişdir. Təhsil illərini «ə'la»qıymətlə başa çatdırın ədib rus və dünya pedaqoji fikrinin tarixinə və xüsusilə onun Komenski, Pestalotsi, Uşinski, Piraqov kimi korifeylərinin irlsinə və müasir inkişaf istiqamətlərinə dair zəngin bilik toplamışdır. O, on il İravan şəhər gimnaziyasında, iyirmi üç il «təhsil aldığı» (Bəkir Nəbiyev) seminariyasının Azərbaycan şö'bəsində «Ana dili» və «Şəriət» fənlərini tədris etmiş, 1910-cu ildə çalışdığı «Azərbaycan şö'bəsi»nin müvəqqəti, 1918-ci ildə rəsmi müfəttişi vəzifəsində işləmişdir. (Bax: Məmmədov X., F.Köçərli nə vaxt inspektor olmuşdur? «Ulduz» jurnalı, 1968, №12, səh.47)

Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasının «Azərbaycan şöbəsi» 1918-ci ildə F.Köçərlinin təşəbbüsü və bilavasitə onun rəhbərliyi altında Qazaxa köçürülmüş, görkəmli maarif xadimi üç il (1918-1920) onun direktoru vəzifəsini ifa etmişdir. (Nəbiyev B. Firdun bəy Köçərli: Bakı 1963. səh. 43. Nəzirliqi. Qoridən gələn qatar-Bakı. 1993. səh.129-143).

Qırx beş il xalq maarifi sahəsində sıravi müəllim və rəhbər kimi fasiləsiz çalışmaq, canlı pedaqoji mühitlə ardıcıl əlaqədə olmaq, kəndlərə və şəhərlərə səfər və səyahətlər zamanı məktəb və müəllimin vəziyyəti ilə maraqlanıb, onların həyatı üzərində müşahidələr aparmaq, seminariya mə'zunları ilə görüşlər, səhəbtər və yazılımlardan informasiya toplamaq F.Köçərliyə xalq həyatının bu mühüm sahəsini yaxından öyrənməyə və dərindən bilməyə geniş imkan vermişdir.

Bu mə'nada F.Köçərli demək olar, müasirləri arasında xalq maarifi məsələləri ilə yaxından maraqlanan, onun vəziyyətini yaxşı bilən, qüvvətli və zəif cəhətlərini vaxtında görüb göstərən, uğurları ilə sevinən, qüsurlarının islahi üçün yollar və vasitələr axtarən, zəruri problemlərini dövri mətbuat sehifələrinə çıxarıb müzakirə obyektiñə çevirən şəxsiyyətdir.

Xalq maarifi məsələlərinə marağın böyüklüyündən və onun problemlərini həll etmək arzusundan irəli gələrək F.Köçərli publisistikasında maarif məsələləri aparıcı yerlərdən birini tutur. Bu mövzu F.Köçərlini bütün yaradıcılığı boyu müşayiət etmişdir.

XIX əsrin 80-ci illərində İravan mühitində mədəni dirçəliş meylleri haqqında «Tərcüman» (Baxçasaray), «Kəşkül» (Tiflis) qəzetlərinə məqalələr göndərən və müsəlmanları «cümbüş və hərəkətə gəlib», «elm və tərbiyə və təqəddümə hümmət» (Köçərli F., «Seçilmiş əsərləri», Bakı, 1963. səh. 33) etmələrini yazıb sevincə xəber verən F.Köçərli XX əsrin başlangıcında Bakı mətbuatında «Məişətimizə dair» ümumi başlıq altında dərc etdirdiyi silsilə məqalələrində xalq maarifinin müxtalif problemlərini müzakireyə qoymuş, onun zəruri ehtiyaclarına ictimaiyyətin və rəsmi dairələrin diqqətini cəlb etmişdir.

F.Köçərlinin dünyagörüşü maarifçilik fəlsəfəsinə söykənirdi. Bu məfkurənin bütün nümayəndələri kimi o da cəmiyyətin inkişafında iqtisadi amillərin deyil, maarifin, məktəbin, elmin, tərbiyənin rolunu həlliədici amil hesab edirdi. Onda da xalq həyatında təzahür edən bütün naqis və mənfi cəhətlərin qabaqcıl elmi biliklərə yiyələnmək, maarifi geniş miqyasda yaymaq yolu ilə islah olunacağına dərin inam var idi. O belə hesab edirdi ki, «miləli-müxtəlif tərəqqi və təməddün yolunda səy və təlaş, rənc və zəhməti istirahət və qəflətə tərcih verib elm və bilik sayəsində irəli gediblər» (F.Köçərli. Seçilmiş əsərləri. Bakı: 1963. səh.187)

F.Köçərli dönyanın qabaqcıl xalqlarının qət edib tərəqqiyə nail olduğu yolu doğma xalqı üçün də məqbul və zəruri sayırdı. O, millətin elmi biliklərə yiyələnmək yolu ilə düberən olduğu mə'nəvi xəstəliklərdən xilas olacağına dərin inam ifadə edərək yazırı: «Mərzələrimiz çox isə də, onların ümdəsi və mühəlikli cəhalət və nadanlıqdır. Onun doğru və həqiqi müalicəsi elm və tərbiyədir. Ona binaən hal-hazırda hər şeydən artıq ehtiyacımız elm və ədəbədir, mərifət və kamaldır ki, bunları təhsil etməmiş məişətimizi qayda və nizama salmayacaq» (yenə orada. səh.191)

F.Köçərli elm və tərbiyəni bütün müvəffəqiyyətlərin açarı hesab edirdi. O dərin bir inamla elmi biliklərə yiyələnməklə cəmiyyətin simasını dəyişib xoşbəxtliyinə nail olmağın mümkün olduğunu bəyan edərək yazırı: «Lakin hər şeyi-ağıla və zəhmətə, hümmət və qeyrətə tabe olduğu üçün-bir tərəfdən, hümmət və

*6 «Azərbaycan məktəbi», №3

qeyrətlə, digər tərəfdən də ağıl, elm və nuri-mərifət ilə az vaxtin zərində çox hünərlər meydana gətirmək olar, çox şeylərə müvəffəq olmaq mümkündür» (yenə orada, səh.191).

F.Köçərli xalqı cəhalət və nadanlığın doğulduğu müxtəlif çeşidli bəla və bədbəxtliklərdən xilas etmək üçün məktəb işlərini müasir tələblərə, ölkənin və əhalinin konkret ehtiyaclarına müvafiq qurulmasını birinci şərt hesab edirdi.

«Məişətimizə dair» silsilənin birində seminariyalarda «qabil və mahir» müəllimlərin hazırlanmaması baredə irada cavab verən F.Köçərli bunun səbəbini aydınlaşdırır və belə bir fikri əsaslandırmaga çalışırdı ki, «məişət və məktəbin məbeyində əsla ittifaq və saziş yoxdur. Məmlekətimizdə qədim zamanlardan bəridir ki, məişət öz yolu ilə, məktəb dəxi öz cığırı ilə gedib, bir-birindən xəbəri olmayıbdır, bir-birinin qeydinə, dərdinə, ehtiyacına mültefiq olmayıblar; məktəb özbaşına qalib yaxşı-yaman öz işinə məşğul olubdur. Məişət dəxi məktəbin varlığından və yoxluğundan xəbərdar olmayıb, onun nədən ötrü, nə işin xatirəsi üçün bina olduğunu əsla nəzərə almayıb, öz yolu ilə gedibdi» (yenə orada, səh.201).

F.Köçərli belə hesab edirdi ki, məktəbin həyatla əlaqəsi nəinki qədim Azərbaycan mühitində, hətta müasir şəraitdə «Rusiya dövləti» tərəfindən də tə'min okunmamışdır. Avropanı təqlid edən Rusiya «öz millətinin dərəceyi-kamalını, təbiət və xasiyyətini və zəruri ehtiyaclarını nəzərə almadan «məhz bir» moda üçün məişətə uymayan və yaramayan məktəblər açıbdır. Amma lazımlı olanların qeydinə və fikrinə qalmayıbdır» (yenə orada, səh.201).

Bütün bunlar isə onunla nəticələnmişdir ki, «məktəb elmlili, bilikli, məişətin ehtiyacını rəfədici və millətin tərəqqi və səadətinə səbəb olduğu adamlar yetirə bilməyir» (yenə orada, səh. 201).

F.Köçərli Qafqazın müsəlman əhalisi üçün açılmış məktəbləri mövcud ehtiyacları tə'min etmək nöqtəyi-nəzərindən məqbul hesab etmirdi. Bu baxımdan ədibin Azərbaycan məktəbləri üçün professional müəllim kadrlarının hazırlığı məsələsinə münasibəti xüsusilə maraqlıdır.

Cüntki bu məsələdə hökumətin əhalinin ehtiyacları ilə hesablaşmaması və onların mə'nəvi tələblərini nəzərə almaması daha qabarlıq surətdə nəzərə çarpırdı.

F.Köçərli belə hesab edirdi ki, Qafqazda üç milyon müsəlman yaşayır. Onlara məxsus məktəblər üçün müəllim hazırlığı Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasında, İrəvan Müəllimlər Seminariyasında və Tiflisdə Aleksandrovski Müəllimlər İnstututunda həyata keçirilir. Lakin bu təhsil ocaqlarının hazırladıqları müəllimlərin kəmiyyəti ilə əhalinin sayı və ehtiyacı arasında dərin bir uçurum var. Belə ki, Zaqafqaziya (Qori) Müəllimlər Seminariyası 1881-ci ildən 1906-ci ilə qədər, iyirmi yeddi il ərzində cəmi 150, İrəvan Seminariyası yarandığı gündən «ancaq otuz, artıq başı qırx» kənd müəllimlər institutu isə «beşaltı nəfər şəhər» müəllimi buraxmışdır.

Böyük xalq müəllimi bunu nəinki qeyri-məqbul, hətta qeyri-normal hadisə sayırdı. O yazdı: «... iyirmi yeddi sənənin ərzində dövlət tərəfindən açılmış darülmüəllimlərdən 200-ə qədər müəllimlər çıxıbdır. Qafqazın üç milyona çatan müsəlman əhalisinin tə'lim və tərbiyəsinə mübahis olmaq üçün iki yüz nəfər müəllim-dəryaya nisbət bir qətrə mənziləsindədir desək, mübaliğə etmiş olmalarıq» (yenə orada, səh.196)..

Xalq maarifi məsələlərinə dərindən bələd olan F.Köçərli imkanlarını mövcud qüsurları sadəcə tənqid etməklə məhdudlaşdırırdı. Əhalinin konkret ehtiyaclarını yaxşı bilən xalq müəllimi onların təmin olunması üçün konkret yollar göstərirdi. Bu baxımdan onun «Bir darülmüəllimin kifayətdirmi?» və «Zaqafqaziya seminariyası» məqalələrində qaldırılan problemlər xüsusü əhəmiyyətə malikdir. Bu məqalələrdə çarizmin Azərbaycan xalqının maarif ehtiyaclarına biganə münasibəti, xalqın mə'nəvi tələblərini nəzərə alıb onları tə'min etmək üçün tədbir görməməsi müəllifin başlıçı tənqid hədəfidir.

Ədib haqlı olaraq belə hesab edirdi ki, XX əsrin əvvəllərində azərbaycanlıların təhsilə marağı artmış, seminariyada oxumaq istəyənlərin sayı çoxalmışdır. Lakin seminariyanın imkanları onun açıldığı 70-ci illərin dairəsində məhdudlaşmış qalmışdır. Yəziçi belə bir faktı misal götürür ki, 1906-ci ildə seminariyanın qəbul planında Şimali və Cənubi Qafqaz əhalisi üçün beş yer ayrılmışdır. Amma vakansiyaları tutmaq üçün əlli ərizə verilmişdir. «Bir yerə on adam ərizə verir, yəni bir yerin, bir vakansiyanın üstünə on nəfər elm və kamal təşənəsi olan cavanların arasında mübahisə və mücadilə olsa, yəni hansı birisinin elm və biliyi artıq olsa, o yerə

sahib və malik olur. Yerdə qalan doqquz nəfəri məhrum və məyus geri qayıtməgə məcbur olurlar. Bele ki, əlli nəfər uzaq yerlərdən artıq zəhmət və cəfa çəkib imtahananın gələnlərin, ancaq beş nəfəri padşahlıq xərcinə şöbəyə götürülüb, yerdə qalan qırx beş nəfər şagirdlər naəlac gərək evlərinə müraciət etsinlər». («Bir darülmüəllimin kifayətdirmi?». «İrşad» qəzeti, 1906. 28 avqust. №202).

Əhalinin maddi vəziyyətinin ağırlığını imtahanın verən istə'dadlı gənclərin öz vəsaitləri hesabına təhsil almaları yolunda keçilməz maneə hesab edən F.Köçərli bunu hökumətin azərbaycanlıların maddi və mə'nəvi həyatının ahəngdar inkişafının qarşısını almaq cəhdidi kimi qiymətləndirilmişdir. Ədib yazdı: «Qəribə haldır. Elm və bilik axtaranlar, elm və bilikdən məhrum və məyus olurlar. Bu isə böyük zülm və ədalətsizlikdir. Ona bənzər ki, aclara yemək və susuzlara su verməyib məhrum edəsən. Cism və bədənə xörək və təmə lazımlı olan kimi ruhun dəxi qəzaya ehtiyacı var. O qəza da elm, mərifət və ədəbdən itarətdir. Hər ikisinin təlim və təbiyəsi bir dərəcədə lazımdır. Hərgah məhz bir bədəni bəsləyib, ruhu qəzasız və əqli təbiyəsiz və biliksiz qoysaq, onda insan ilə heyvanın arasında artıq bir təfəvüt olmayıacaqdır. Və bu qədər geridə qalmışımızın ümdə səbəbi ruh və əqli unudub, ancaq bir cism və bədənə qulluq etməyimiz olubdur (yenə orada).

F.Köçərli vəziyyətdən qurtuluş yolunu Azərbaycan məktəbləri üçün kadr hazırlayan seminariyaların sayını artırmaqdə, istə'dadlı gənclərin təhsilə cəlb olunması üçün maddi və inzibati imkanları genişləndirmekdə görürdü. «Beş yera əlli adamın ərizə verməyi buna şəhadət verir ki, bir darülmüəllimin bu halda bizə kifayət etmeyir. Ona görə lazımdır ki, hər tövr olsa, özgə bir darülmüəlliminin də açılmasına çalışıb səy edək. Və nə qədər bu işə tezə iqdam etsək, bir o qədər bizim üçün xeyir və selahdır» (yenə orada).

«Hal-hazırda hər şeydən artıq ehtiyacımız müəllimlərədir»-deyən F.Köçərli yeni seminariyaların açılmasını zəruri tələb kimi irəli sürərkən yazdı: «Pəs, lazımdır ki, müsəlman mərkəzlərinin birində tezliklə təzə bir darülmüəllimin açılısın. Və bu darülmüəllimin anladığımıza görə Dağıstana yaxın məhəllədə gərəkdir açılsın... Və bir də yaxşı olardı ki, İrəvan quberniyasının müsəlman camaati öz tərəfindən lazımlı olan yerlərə ərizə verib, vəsatət başlaya idilər ki, İrəvan seminariyasında müsəlman şagirdləri üçün müəyyən 20 və 25 vakansiya həmişəlik qərardad

olsun. Çünkü bu halda İrəvan quberniyasında müəllim sarıdan böyük ehtiyac var» (yenə orada).

F.Köçərlinin eyni mövzuda yazdığı «Zaqafqaziya seminariyası» məqələsi siyasi pafosu və çarizmin maarif siyasetinin mənfur mahiyyətinə qarşı çevrilmiş pafosunun tənqidiliyi baxımından kəskin idi. Zaqafqaziya Müəllimlər Seminariyası nezdində azərbaycanlılara məxsus xüsusi şəbənin müsəlman məntəqələrindən uzaqda, əhalisi xristianlardan ibarət Qori kimi kiçik əyalət şəhərində açılmasını çarizmin yeri xalqları məktəb vasitəsilə ruslaşdırmaq siyasetini həyata keçirmək tədbiri hesab edirdi. İmeretlər üçün Xonidə, gürcüler üçün Qoridə, ermənilər üçün İrəvanda xüsusi seminariya təşkil olunduğu halda müsəlmanlar üçün onlara məxsus şəhərlərdə belə bir məktəbin təşkili məqsədə uyğun sayılmamışdır.

F.Köçərliyə görə böyük knyaz canişin Mixayıl Nikolayeviçin təşəbbüsü ilə təcrübə üçün beş il müddətində Qoridə açılan şö'bənin 1884-cü ildə Azərbaycan şəhərlərindən birinə köçürülməsinə icazənin verilməməsi birbaşa bununla əlaqədar idi. Çünkü Qori tipik xristian şəhəri idi. Burada müsəlman aləmindən əlamət yox idi. Azərbaycanlı gənclərin belə bir şəhərdə təhsil almağa məcbur edilməsini xalq üzərində zülmün icra edilməsi hesab edən yazıçı yazdı: «Beş-altı sənə yad və əcnəbi qovrun içində müsəlman balalarının qəribanə zindəganlıq etməsi nəinki xəta, hətta zülm və sitəmdir desək, günah olmaz» («Tərəqqi» qəzeti, 1909. 14 aprel. №78).

Cümə Qoridə azərbaycanlı şagirdlərin müsəlman kimi milli zəmində təbiyəsi üçün heç bir tə'sisatı nəzərdə tutulmamışdır. Ədib təəssüf hiss ilə yazdı: «Nə məscid var, nə müsəlman qəbristanlığı var, müsəlman çörəkçisi və qəssabı var, nə hamam var nə də müsəlmanlıqdan bir əsər var. Müsəlman balaları neçə illər ilə əcinəbəti balaları içində qalıb, onların adət və əxlaqları ilə ünsiyyət edib, öz ayın və adətlərini unudub tərəqqi-islamdan uzaq düşmələrinə şübhə qalmayırlar» (yenə orada).

Bütün bunların yoxluğu azərbaycanlı şagirdləri milli və dini zəmindən təcrid edir, heç bir adət-ən'ənenin çərçivəsinə sığmayan problemlər yaradırdı: «Məscidin, hamamin, müsəlman qəssabının yoxluğu bir sayaq dəxi buna səbəb olur ki, ətfali-müslimin mahi-mübarəkdə nə oruc tuta bilirlər və nə də pak mənzildə namaz qılıb əmali-diniyələrini icra edə bilirlər. Və həmçinin mahi-məhərrəmdə imam Hüseyin Əleyhissəlamin tərziyəsini layiqincə saxlamaqda

aciz qalıb, biçarə müsəlman şagirdlərin müəllimlərlə həm məyus, pərişan və şikəstə hal qalıb bilməyirlər nə etsinlər» (yenə orada).

Ədibin fikirlərinə görə, milli və dini zəmində təxribatları bunlarla məhdudlaşdırıldı. Bunlar bir sıra məqamlarda, hətta faciəyə çevrilirdi, ailələrə dərd, qəm, qüssə gətirirdi. Bu daha artıq dini və milli adətlərin icrası ilə əlaqədar idi. F.Köçərli illərlə etdiyi müşahidələri ümumiləşdirərək yazırı: «Öyle ittifaqlar olur ki, şagirdlərdən vəfat edəni olur. Bu surətdə biçarə şagirdlərin hali dəxi də ziyanə pərişan olur. Meyit neçə gün qüsulsuz və kəfənsiz arada qalır. Onun qüsül və təkfi üçün Tiflisdən molla və qəssal yazış gətirirlər. Əger vəfat edən şagirdlərin valideyni varlı və təvanalı olsalar meyiti aparırlar. Amma elə tifaq düşür ki, yetim uşaqların sahibi olmayıb və onu Gürcüstan qəbrinin cünbündə dəfn edirlər» (yenə orada).

F.Köçərli bütün bunların yaranma səbəbini hökumətin müsəlmanları ruslaşdırmaq, xristianlaşdırmaq siyasetini çirkin mahiyəti ilə əlaqələndirirdi. Büyük maarif xadimi müsəlmanlara məxsus təhsil ocaqlarının «Qori kimi uzaq yerdə, Gürcüstanın ortasında», hər addımda «şərabxanalar, donuz əti, məst gürcülər» məskən salan yerdə açılmasını bu niyyətinin həyata keçməsinə xidmət edirdi. Ədib yazırı: «Əgər sual olunsa ki, müsəlmanların haqqında bu qədər zülm və sitəm nə işin xatirəsi üçün və hansı böyük fikir və təsəvvüratın hüslə gəlməsi üçün icra olunur? Ona başqa bir cavab olmayıacaqdır. Bəqeyri əz an ki, müsəlmanları ruslaşdırmaq niyyəti ilə... Və bundan əlavə müsəlmanlar nə böyük günah ediblər ki, hökmən gərək ruslaşsınlar. Nə səbəb imeretlər üçün məxsusi darülmüəllimin öz içlərində, Xanidə... açılsın. Amma müsəlmanlar üçün Gürcüstanda öz millətindən, vətənlərindən, yurdlarından uzaq yerdə. Müsəlmanlar dilsiz-ağızsızdırılar. Divan gərək hər cür zülm və cəfanı onların başında işləsin» (yenə orada).

Müsəlmanların xristian mühitində tərbiyə olunmalarını milli mənafeyə xəyanət hesab edən F.Köçərli şö'bənin Tiflis şəhərinə köçürülməsini təklif edirdi. O, «Tərəqqi»nin redaktorundan bu haqda «bir-iki məqalə yazmağı» və «şö'bənin Qoridə... qalmığının namənasib və insafdan uzaq və ədalətdən xaric bir tədbir olduğunu sübuta» yetirməyi və ictimaiyyətin diqqətini bu mühüm problemə cəlb etməyi xahiş edirdi. Çünkü bu millətin varlığı və diriliyi ilə birbaşa əlaqəsi olan məsələ idi.

* * *

Mə'nəviyyat, ülvilik, paklıq me'yarı

«Azərbaycan məktəbi» jurnalının fəal müəlliflərindən olduğum üçün tez-tez redaksiyaya gedirəm. Əsl ziyah qədirşünası kimi tanıdığım «Azərbaycan məktəbi» jurnalının baş redaktoru Zəhra xanım Əliyeva ilə görüşdüm. O, birbaşa məzəmmətə keçdi. Çünkü buna haqqı da vardı:

-Hə... hamı susub. Başı gün-güzəranına qarışıb... heç kim qinanılaşdı deyil... Amma bu günümüziñ hər anı bir tarixdir. Bəs, onu kim yazacaq? Sualına heç cavab da gözləmədi. Ürəyi dolu idi. Bax, elə mənim ali təhsil aldığım, sizin işlədiyiniz Pedaqoji Universitetin bu il 80 illik yubileyidir. Bu böyük elm-təhsil ocağından görün, kimlər gəlib-keçib?

Bir qədər ara verdi. İnstytutun yaşıdı olan filologiya fakültəsi barədə fəxrlə, qürurla söhbət açan Zəhra xanım İsmayıllı Şıxlının adını çəkəndə nurani gözləri doldu... Dərindən bir köks övdürdü, doluxsundu. Başladı onların adlarını minnətdarlıq, təşəkkürlük duyğusu ilə yad etməyə. Əhməd Seyidov, Mehdi Mehdizadə, Mikayıl Rəfil, Əbdüləzəl Dəmirçizadə, Abasqulu Abaszadə, Feyzulla Qasimzadə, Əhməd Kəradi Zəkuzadə, Cəfər Xəndan, Mehdixan Vəkilov... hansını sayım? O, sanki ömrünün 18-19 yaşlı qayğısız, gözəl günlerinə qayıtmışdı. Və kövrək, həzin xatirələrlə sanki xoş bir nağıl danışındı. Sonra sual dolu nəzərlərlə mənə baxıb, ədəbiyyatşunas Yaqub Babayevin «İsmayıllı Şıxlı. Həyatı, mühiti, sənəti» (Bakı, 1999) adlı monoqrafiyası barəsində söhbət açdı. Sonra əlavə etdi: hə... Bu monoqrafiyada İsmayıllı Şıxlı möhtəşəm xarakterli bir yazıçı kimi araşdırılıb, tədqiq olunub... İstərdim ki, bu böyük şəxsiyyətin müəllimliyi, Pedaqoji Universitetlə bağlılığı ilə paralel vətəndaşlığı, yüksək mə'nəvi keyfiyyətləri barədə jurnal üçün bir məqalə yazarınız.

Bu, redaktor Zəhra xanımın heç bir təmənna, maraq güdməyən arzusu idi. Onun sifarişi əsasında tarixi bir yol keçmiş Pedaqoji Universitet haqqında bu məqaləni hazırlamalı oldum. Bəli, bu il 1921-ci ilin noyabrında Xalq Komissarları Sovetinin sədri, böyük maarifpərvər, yazıçı, Şərqi qüdrətli dahisi və ictimai xadim N.Nərimanovun sərəncamı ilə fəaliyyətə başlayan – keçmişdə